


# İnternet Vergi İdarəsinin “Məktublar modulu”nun İstifadəçi təlimatı

Vergi orqanına və ya digər vergi ödəyicisinə müraciət olunması, yaxud elektron kabinetə daxil olan məktublara nəzər salınması üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi (<https://new.e-taxes.gov.az/etaxes/>) giriş edib, aşağıda qeyd olunan identifikasiya və yoxlama vasitələrindən istifadə etməklə elektron kabinetə daxil olaraq açılan yeni pəncərədən **“Məktublar”** modulu seçilir:

- Asan İmza;
- SİMA Token;
- SİMA imza;
- Şəxsiyyət vəsiqəsində əks olunmuş FİN, seriya və nömrə və mobil telefon nömrəsi;
- İstifadəçi kodu, parol və şifrə.



The screenshot displays the 'Məktublar' (Letters) module in the 'Vergi orqanı' (Tax Authority) system. The interface shows a list of letters with columns for 'Məktub' (Letter), 'Tarix və saat' (Date and time), 'Sənəd qoşması' (Document attachment), and 'Əməliyyatlar' (Actions). The 'Məktublar' menu item in the left sidebar is highlighted with a red box. The main content area shows a list of letters with checkboxes and action icons.

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: BN29İyul nömrəli bina üzrə MTK Məlumat arızasının təsdiq bildirişi 9900050571 Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-10/2025	29.07.2025 09:26		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi Qeydiyyat nömrəsi: 3-21-2-1/2-589/2025	28.07.2025 16:16		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: BNASAN28İyul nömrəli bina üzrə MTK Məlumat arızasının təsdiq bildirişi 9900050571 Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-8/2025	28.07.2025 11:58		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: BN28İyul nömrəli bina üzrə MTK Məlumat arızasının təsdiq bildirişi 9900050571 Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-7/2025	28.07.2025 11:04		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: BN28İyul nömrəli bina üzrə MTK Məlumat arızasının təsdiq bildirişi 9900050571 Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-6/2025	28.07.2025 10:25		...
<input type="checkbox"/> Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01114 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35327	27.07.2025 23:16		...
<input type="checkbox"/> Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01113 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35325	27.07.2025 22:59		...

## Vergi orqanı ilə yazışma

Vergi orqanına müraciət etmək, vergi orqanından daxil olan məktublara nəzər salmaq və cavablandırmaq üçün modul daxilində **“Vergi orqanı”** bölməsi seçilir.

**AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ**

Vergi orqanı 72 Digər vergi ödəyicisi 3

Məktublər 2025

Daxil olanlar Göndərilənlər Qaralama

Sırala: Tarix

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: BN29iyul nömrəli bina üzrə MTK Malumat arızasının təsdiq bildirişi 9900050571 Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-10/2025	29.07.2025 09:26		...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi Qeydiyyat nömrəsi: 3-21-2-1/2-589/2025	28.07.2025 16:16		...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: BNASAN28iyul nömrəli bina üzrə MTK Malumat arızasının təsdiq bildirişi 9900050571 Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-8/2025	28.07.2025 11:58		...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: BN28iyul nömrəli bina üzrə MTK Malumat arızasının təsdiq bildirişi 9900050571 Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-7/2025	28.07.2025 11:04		...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: BN28iyul nömrəli bina üzrə MTK Malumat arızasının təsdiq bildirişi 9900050571 Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-6/2025	28.07.2025 10:25		...
Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01114 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35327	27.07.2025 23:16		...
Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01113 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35325	27.07.2025 22:59		...

Vergi orqanı bölməsi 3 alt bölmədən ibarətdir.

**Daxil olanlar** – bu alt bölmə vasitəsi ilə vergi orqanından daxil olan məktublər nəzərdən keçirilə, eyni zamanda zərurət yarandığı halda cavalandırılı bilər.

Daxil olan məktubun cavablandırılması üçün “Əməliyyatlar” sütunu üzrə verilmiş “Cavabla” seçimindən və ya məktuba daxil olduqdan sonra əks olunan “Cavabla” düyməsindən istifadə edilir.

Məktublər 2025

Daxil olanlar Göndərilənlər Qaralama

Sırala: Tarix

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: Riskli əməliyyatların araşdırılması barədə Qeydiyyat nömrəsi: 2519020000169200	15.08.2025 15:39		...
Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01152 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35370	12.08.2025 17:31		...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: TEST Qeydiyyat nömrəsi: 3-21-2-1/2-620/2025	07.08.2025 14:17		...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: 123 Qeydiyyat nömrəsi: 3-21-2-1/2-619/2025	07.08.2025 14:13		...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: TTT Qeydiyyat nömrəsi: 3-21-2-1/2-617/2025	07.08.2025 09:59		...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: test Qeydiyyat nömrəsi: 3-21-2-1/2-616/2025	07.08.2025 09:46		...

**Göndərilənlər** – bu alt bölmədə istifadəçi tərəfindən vergi orqanına ünvanlanmış məktublər əks olunur.

Məktublar 2025

Filtr Yeni məktub

Daxil olanlar **Göndərilənlər** Qaralama

Sırala: Tarix

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: Qeydiyyat kitabı məlumatlarının göndərilməsi Qeydiyyat nömrəsi: 2519010001546200	15.08.2025 15:48		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: TEST Samira Qeydiyyat nömrəsi: 2517010000543400	15.08.2025 11:47		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: TEST Samira Qeydiyyat nömrəsi: 2517010000542700	15.08.2025 09:37		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: asdasda Qeydiyyat nömrəsi: 2519010001544800	14.08.2025 16:11		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: asdasd Qeydiyyat nömrəsi: 2519010001543100	14.08.2025 16:10		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: swdqef Qeydiyyat nömrəsi: 2519010001542400	14.08.2025 16:05		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: test samira	12.08.2025 17:48		...

**Qaralama** – bu alt bölmə vasitəsi ilə istifadəçi tərəfindən hazırlanaraq yadda saxlanılmış, lakin vergi orqanına göndərilməmiş məktublar nəzərdən keçirilə, eyni zamanda qaralaması yaradılmış məktublar redaktə edilə və silinə bilər.

Qaralaması yaradılmış məktubun silinməsi və redaktə edilməsi üçün “Əməliyyatlar” sütunu üzrə verilmiş müvafiq seçimlərdən istifadə edilir.

Məktublar 2025

Filtr Yeni məktub

Daxil olanlar Göndərilənlər **Qaralama**

Sırala: Tarix

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<input type="checkbox"/> 11 sayılı Ərazi Vergilər Baş İdarəsi TEST	12.08.2025 16:18	<a href="#">Sənəd qoşması</a>	<a href="#">Düzləndir</a> <a href="#">Sil</a>
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi	12.08.2025 14:40		<a href="#">Düzləndir</a> <a href="#">Sil</a>
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi teklif duzelisg	31.07.2025 15:58		<a href="#">Düzləndir</a> <a href="#">Sil</a>
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi fghhj	31.07.2025 15:57		<a href="#">Düzləndir</a> <a href="#">Sil</a>

## Vergi orqanına yeni müraciətin göndərilməsi

Vergi orqanına yeni müraciətin göndərilməsi üçün “Yeni məktub” düyməsinə sıxılır.

Vergi orqanı 72 Digər vergi ödəyicisi 5

Məktublər 2025

Filtir Yeni məktub

Daxil olarlar Göndərilənlər Qaralama

Sırala: Tarix 11

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<p><b>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi</b></p> <p>Məktub: BN29iyul nömrəli bina üzrə MTK Məlumat arizesinin təsdiq bildirişi 9900050571</p> <p>Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-10/2025</p>	29.07.2025 09:26		...
<p><b>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti</b></p> <p>Məktub: Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi</p> <p>Qeydiyyat nömrəsi: 3-21-2-1/2-589/2025</p>	28.07.2025 16:16		...
<p><b>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi</b></p> <p>Məktub: BNASANZbiyul nömrəli bina üzrə MTK Məlumat arizesinin təsdiq bildirişi 9900050571</p> <p>Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-8/2025</p>	28.07.2025 11:58		...
<p><b>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi</b></p> <p>Məktub: BN28iyul nömrəli bina üzrə MTK Məlumat arizesinin təsdiq bildirişi 9900050571</p> <p>Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-7/2025</p>	28.07.2025 11:04		...
<p><b>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi</b></p> <p>Məktub: BN28iyul nömrəli bina üzrə MTK Məlumat arizesinin təsdiq bildirişi 9900050571</p> <p>Qeydiyyat nömrəsi: 3-21-2-3/2-Ə-6/2025</p>	28.07.2025 10:25		...
<p>Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01114 olan kassanın sertifikatının bilməsi barədə</p> <p>Qeydiyyat nömrəsi: 35327</p>	27.07.2025 23:16		...
<p>Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01113 olan kassanın sertifikatının bilməsi barədə</p> <p>Qeydiyyat nömrəsi: 35325</p>	27.07.2025 22:59		...

Açılan ekranda müraciətin ünvanlanacağı vergi orqanı (vergi ödəyicisinin uçotda olduğu vergi orqanı) və müraciəti təqdim edən şəxsin adı və soyadı (rəhbər məlumatları) barədə məlumatlar avtomatik əks olunur. Bu zaman müraciətin digər vergi orqanına ünvanlanması məqsədi ilə "Kimə" xanası üzrə dəyişiklik edilərək aidiyyəti vergi orqanı seçilə bilər.

Əgər müraciət vergi ödəyicisini təmsil edən digər şəxs tərəfindən təqdim edilərsə, bu zaman müraciəti təqdim edən şəxs barədə məlumata dəyişiklik edilə və "Vəzifə" xanasına müvafiq vəzifə daxil edilə bilər.

**Yeni məktub** ✕

Kimə | \* İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi | ▾

Məktub tipi | \* | ▾

Mövzu | \* |

Məzmun \*

\* MURAD ƏZİMZADƏ | Vəzifə |

**Sənəd qoşması**

Fayl əlavə et Sənəd əlavə et

Qaralama kimi saxla və çıx İmtina Göndər

## Yeni məktub

Kimə | Xocalı Rayon Vergilər Şöbəsi

Məktub tipi | 10 sayılı Ərazi Vergilər İdarəsi

Mövzu | 11 sayılı Ərazi Vergilər Baş İdarəsi  
12 sayılı Ərazi Vergilər Baş İdarəsi

Məzmun | 13 sayılı Ərazi Vergilər İdarəsi  
14 sayılı Ərazi Vergilər İdarəsi

MURAD ƏZİZOV | 2 sayılı Ərazi Vergilər Baş İdarəsi  
2 sayılı Ərazi Vergilər İdarəsi (Naxçıvan MR)

Sənəd qoşması

Fayl əlavə et Sənəd əlavə et

Qaralama kimi saxla və çıx İmtina Göndər

Növbəti addımda müraciətin növünə uyğun olaraq “Məktub tipi” xanasında təqdim olunan seçimlərdən müvafiq olanı seçmək lazımdır.

## Yeni məktub

Kimə | İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi

Məktub tipi |

Mövzu | Məktub

Məzmun \* | Sorğu  
Şikayət  
Təklif

MURAD ƏZİZOV | Təşəkkür  
Ərizə

Sənəd qoşması

Fayl əlavə et Sənəd əlavə et

Qaralama kimi saxla və çıx İmtina Göndər

Məktubun tipi “Məktub”, “Sorğu” və ya “Ərizə” seçildikdə sənədin cavabının alınma forması üzrə seçim edilməsi üçün müvafiq xana formalaşır. Əgər cavabın alınma forması olaraq “Kağız surəti” seçimi edilərsə, bu zaman cavab sənədinin təqdim edilməsi üçün verilən seçimlərdən (hüquqi ünvan, faktiki ünvan, şəxsən xidmət mərkəzindən götürmək) müvafiq olanı seçilir.

## Yeni məktub

×

Kimə | \* İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi | ▾

Məktub tipi | \* Məktub | ▾

Mövzu | \*

Məzmun \*

\* MURAD ƏZİMZADƏ Vəzifə

## Sənəd qoşması

Fayl əlavə et Sənəd əlavə et

Sənədin cavabının alınma forması:  Kağız surəti

Biz (mən) yanlış informasiyanın verilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyıram (daşıyıram)

Qaralama kimi saxla və çıx

İmtina

Göndər

## Yeni məktub

×

Kimə | \* 11 saylı Ərazi Vergilər Baş İdarəsi | ▾

Məktub tipi | \* Ərizə | ▾

Mövzu | \* TEST

Məzmun \*

\* MURAD ƏZİMZADƏ Vəzifə

## Sənəd qoşması

Fayl əlavə et Sənəd əlavə et

Sənədin cavabının alınma forması:  Kağız surəti

Biz (mən) yanlış informasiyanın verilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyıram (daşıyıram)

Qaralama kimi saxla və çıx

Hüquqi ünvan/AZ1154, BAKI ŞƏHƏRİ NƏRİ... | ▲

Hüquqi ünvan  
AZ1154, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, İSMAYIL HİDAYƏTZADƏ, ev 11

Faktiki ünvan  
AZ1000, BAKI ŞƏHƏRİ SƏBİL RAYONU, BADAMDAR ŞTQ, ŞÖVKƏT ƏLƏKBƏROVA, ev 1, mənzil 2

Şəxsən xidmət mərkəzindən götürmək

Sonra "Mövzu" xanasında müraciətin qısa məzmunu qeyd edilir.

## Yeni məktub

×

Kimə | \* İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi | ▾

Məktub tipi | \* Məktub | ▾

Mövzu | \* Vergi ödənişləri barədə

Məzmun \*

## Sənəd qoşması

Fayl əlavə et

Sənəd əlavə et

Sənədin cavabının  
alınma forması:

Kağız surəti

Biz (mən) yanlış informasiyanın verilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyıram (daşıyıram)

Qaralama kimi saxla və çıx

İmtina

Göndər

Daha sonra “Məzmun” xanasına müraciət barədə ətraflı məlumat qeyd edilir.

## Yeni məktub

×

Kimə | \* İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi | ▾

Məktub tipi | \* Məktub | ▾

Mövzu | \* Vergi ödənişləri barədə

Test

\* MURAD ƏZİMZADƏ

Vəzifə

## Sənəd qoşması

Fayl əlavə et

Sənəd əlavə et

Sənədin cavabının  
alınma forması:

Kağız surəti

Biz (mən) yanlış informasiyanın verilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyıram (daşıyıram)

Qaralama kimi saxla və çıx

İmtina

Göndər

Müraciətə qoşma faylının əlavə edilməsi üçün “Sənəd qoşması” bölməsi üzrə verilmiş “Fayl əlavə et” seçimi edilir. Açılan pəncərə vasitəsilə müvafiq sənədlər yüklənir və “Yadda saxla” düyməsi sıxılmaqla sənəd müraciətə əlavə olunur.

## Yeni məktub

×

Kimə | \* İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi | ▾

Məktub tipi | \* Məktub | ▾

Mövzu | \* Vergi ödənişləri barədə

Test

\* MURAD ƏZİMƏDƏ

Vəzifə

## Sənəd qoşması

Fayl əlavə et

Sənəd əlavə et

Sənədin cavabının alınma forması:  Kağız surəti

Biz (mən) yanlış informasiyanın verilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyıram (daşıyıram)

Qaralama kimi saxla və çıx

İmtina

Göndər

## Faylın yüklənməsi

×

Book1.xlsx 9 Kilobayt ↓ ×

Əlçatan fayllar: .docx, .png, .webp, .csv, .txt, .zip

Yadda saxla

İmtina

Müraciətə elektron kabinetdə mövcud olan sənədlərin əlavə edilməsi zəruri olduqda, "Sənəd qoşması" bölməsində yer alan "Sənəd əlavə et" seçimi vasitəsilə "Ərizələr", "Bəyannamələr", "Məktublar" və "E-qaimə-fakturalar" bölmələrindən müvafiq sənədlər seçilərək əlavə edilə bilər.

## Yeni məktub

×

Kimə | • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi | ▾

Məktub tipi | • Məktub | ▾

Mövzu | • Vergi ödənişləri barədə

Test

• MURAD ƏZİMZADƏ Vəzifə

### Sənəd qoşması

Fayl əlavə et Sənəd əlavə et

Sənədin cavabının alınma forması:  Kağız surəti

Biz (mən) yanlış informasiyanın verilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyıram (daşıyıram)

Qaralama kimi saxla və çıx

İmtina

Göndər

## Sənəd əlavə et

×

ƏRİZƏLƏR BƏYANNAMƏLƏR MƏKTUBLAR E-QAİMƏ-FAKTURALAR

Qeydiyyat nömrəsi 2025

- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı  
Qeydiyyat nömrəsi: 2539010002314000 | Verilmə tarixi: 05.08.2025
- NKA-nın (NMQ-nin) qeydiyyata alınması  
Qeydiyyat nömrəsi: 2539010002313300 | Verilmə tarixi: 05.08.2025
- NKA-nın (NMQ-nin) qeydiyyatdan çıxarılması  
Qeydiyyat nömrəsi: 2511010000061900 | Verilmə tarixi: 04.08.2025
- NKA-nın (NMQ-nin) qeydiyyata alınması  
Qeydiyyat nömrəsi: 2539010002303600 | Verilmə tarixi: 04.08.2025
- Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi üçün ərizə  
Qeydiyyat nömrəsi: 2519010001489400 | Verilmə tarixi: 04.08.2025
- Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi üçün ərizə  
Qeydiyyat nömrəsi: 2519010001488700 | Verilmə tarixi: 04.08.2025
- Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi üçün ərizə  
Qeydiyyat nömrəsi: 2519010001487000 | Verilmə tarixi: 04.08.2025
- Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi üçün ərizə  
Qeydiyyat nömrəsi: 2519010001480100 | Verilmə tarixi: 01.08.2025
- Subpodratçının ƏDV-dən sifir faiz (0%) dərəcə ilə azad olunma haqqında e-sertifikat alınması üçün

İmtina

Əlavə et

Daha sonra müraciətin göndərilməsi üçün aktivləşən “Göndər” düyməsi, qaralamada saxlanması və daha sonra göndərilməsi üçün “Qaralama kimi saxla və çıx” düyməsi, müraciətin göndərilməsindən imtina edilməsi üçün “İmtina” düyməsi sıxılır.

## Yeni məktub

×

Kimə | \* İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi | ▾

Məktub tipi | \* Məktub | ▾

Mövzu | \* Vergi ödənişləri barədə

Test

\* MURAD ƏZİMZADƏ

Vəzifə

## Sənəd qoşması

Fayl əlavə et

Sənəd əlavə et

Book1.xlsx 9 Kilobayt ↓ ×

Sənədin cavabının alınma forması:  Kağız surəti

Biz (mən) yanlış informasiyanın verilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyıram (daşıyıram)

Qaralama kimi saxla və çıx

İmtina

Göndər

## Yeni məktub

×

Kimə | \* İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi | ▾

Məktub tipi | \* Məktub | ▾

Mövzu | \* Vergi ödənişləri barədə

Test

\* MURAD ƏZİMZADƏ

Vəzifə

## Sənəd qoşması

Fayl əlavə et

Sənəd əlavə et

Book1.xlsx 9 Kilobayt ↓ ×

Sənədin cavabının alınma forması:  Kağız surəti

Biz (mən) yanlış informasiyanın verilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyıram (daşıyıram)

Qaralama kimi saxla və çıx

İmtina

Göndər

**Yeni məktub** ×

Yadda saxlanılmayan bütün məlumatlar itəcəkdir.  
Davam edirsiniz?

**Kimə** | \* İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ↓

**Məktub tipi** | \* Sənəd ↓

**Mövzu** | \* Vergi ödənişləri barədə

**MURAD ƏZİZZADƏ** × **Vəzifə**

**Sənəd qoşması**

**Fayl əlavə et** **Sənəd əlavə et**

**Sənədin cavabının alınma forması:**  Kağız surəti  Hüquqi ünvan/AZ1154, BAKI ŞƏHƏRİ NƏRİL... ↓

Biz (mən) yanlış informasiyanın verilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyıram (daşıyıram)

**Qaralama kimi saxla və çıx** **İmtina** **Göndər** ...

“Göndər” düyməsi sıxıldıqda müraciət seçilmiş vergi orqanına göndərilir və “Məktublar” modulunda “Göndərilənlər” bölməsində əks olunur.

**Yeni məktub** ×

**Kimə** | \* İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ↓

**Məktub tipi** | \* Məktub ↓

**Mövzu** | \* Vergi ödənişləri barədə

**Test**

**MURAD ƏZİZZADƏ** × **Vəzifə**

**Sənəd qoşması**

**Fayl əlavə et** **Sənəd əlavə et**

**Book1.xlsx** 9 Kİlobayt ↓ ×

**Sənədin cavabının alınma forması:**  Kağız surəti  Hüquqi ünvan/AZ1154, BAKI ŞƏHƏRİ NƏRİL... ↓

Biz (mən) yanlış informasiyanın verilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyıram (daşıyıram)

**Qaralama kimi saxla və çıx** **İmtina** **Göndər**

**AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ**

Vergi orqanı **80** Digər vergi ödəyicisi **3**

Məktublər 2025

Daxil olanlar **Göndərilənlər** Qaralama

Sırala: Tarix

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: Vergi ödənişləri barədə Qeydiyyat nömrəsi: 2519010001423000	29.07.2025 17:13		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: Ekassa - Proqram kassa sisteminin qalıqının reyestrə daxil edilməsi Qeydiyyat nömrəsi: 35333	29.07.2025 15:07		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: Ekassa - Proqram kassa sisteminin qalıqının reyestrə daxil edilməsi Qeydiyyat nömrəsi: 35332	29.07.2025 09:10		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: Ekassa - Proqram kassa sisteminin qalıqının reyestrə daxil edilməsi Qeydiyyat nömrəsi: 35331	29.07.2025 09:07		...

## Digər vergi ödəyicisi ilə yazışma

Digər vergi ödəyicilərinə müraciət etmək, onlardan daxil olan məktublara nəzər salmaq və cavablandırmaq üçün modul daxilində **“Digər vergi ödəyicisi”** bölməsi seçilir.

Vergi orqanı **114** Digər vergi ödəyicisi

Məktublər 2025

Daxil olanlar **Göndərilənlər** Qaralama

Sırala: Tarix

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<input type="checkbox"/> 1403498201 SMART & BYTES MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: Ödənişlər barədə Qeydiyyat nömrəsi: 1755008173491738	12.08.2025 18:16		...
<input type="checkbox"/> 9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01152 olan kassanın sertifikatının bilməsi barədə Qeydiyyat nömrəsi: 35371	12.08.2025 17:31		...
<input type="checkbox"/> 9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: PKS-in qeydiyyatı alınması barədə Akt Qeydiyyat nömrəsi: 35347	05.08.2025 08:58		...
<input type="checkbox"/> 9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: PKS-in qeydiyyatı alınması barədə Akt Qeydiyyat nömrəsi: 35342	04.08.2025 16:18		...
<input type="checkbox"/> 9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01114 olan kassanın sertifikatının bilməsi barədə Qeydiyyat nömrəsi: 35328	27.07.2025 23:16		...
<input type="checkbox"/> 9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01113 olan kassanın sertifikatının bilməsi barədə Qeydiyyat nömrəsi: 35326	27.07.2025 22:59		...
<input type="checkbox"/> 9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: PKS-in qeydiyyatı alınması barədə Akt və NMQ-nın qeydiyyat nömrəsi: test_02710	23.07.2025 14:17		...

**“Digər vergi ödəyicisi”** bölməsi 3 alt bölmədən ibarətdir.

**Daxil olanlar** – bu alt bölmə vasitəsi ilə digər vergi ödəyicilərindən daxil olan məktublar nəzərdən keçirilə, eyni zamanda zərurət yarandığı halda cavalandırıla bilər.

Daxil olan məktubun cavablandırılması üçün “Əməliyyatlar” sütunu üzrə verilmiş “Cavabla” seçimindən istifadə edilir.

The screenshot shows the 'Daxil olanlar' (Incoming) mailbox view. The interface includes a header with 'Vergi orqanı: 114 Digər vergi ödəyicisi' and a 'Məktublar 2025' dropdown. A search bar and 'Filtr' button are visible. The mailbox list shows several messages with columns for 'Məktub', 'Tarix və saat', 'Sənəd qoşması', and 'Əməliyyatlar'. The 'Daxil olanlar' tab is highlighted with a red box.

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
1403498201 SMART & BYTES MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: Ödənişlər barədə Qeydiyyat nömrəsi: 1755008173491738	12.08.2025 18:16		...
9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01152 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35371	12.08.2025 17:31		...
9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: PKS-in qeydiyyata alınması barədə Akt Qeydiyyat nömrəsi: 35347	05.08.2025 08:58		...
9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: PKS-in qeydiyyata alınması barədə Akt Qeydiyyat nömrəsi: 35342	04.08.2025 16:18		...
9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01114 olan kassanın sertifikatının bitməsi barədə	27.07.2025 23:16		...


**Göndərilənlər** – bu alt bölmədə istifadəçi tərəfindən digər vergi ödəyicilərinə ünvanlanmış məktublar əks olunur.

The screenshot shows the 'Göndərilənlər' (Outgoing) mailbox view. The interface includes a header with 'Vergi orqanı: 114 Digər vergi ödəyicisi' and a 'Məktublar 2025' dropdown. A search bar and 'Filtr' button are visible. The mailbox list shows several messages with columns for 'Məktub', 'Tarix və saat', 'Sənəd qoşması', and 'Əməliyyatlar'. The 'Göndərilənlər' tab is highlighted with a red box.

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01152 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35371	12.08.2025 17:31		...
9900037691 AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ İNFÖRMASIYA TEXNOLOGİYALARI NAZİRLİYİNİN MƏLUMAT HESABLAMA MƏRKƏZİ Məktub: test 20241025 Qeydiyyat nömrəsi: 1754489474328747	06.08.2025 18:11		...
9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: PKS-in qeydiyyata alınması barədə Akt Qeydiyyat nömrəsi: 35347	05.08.2025 08:58		...
9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: PKS-in qeydiyyata alınması barədə Akt Qeydiyyat nömrəsi: 35342	04.08.2025 16:18		...
9900050031 "ULDUZ" ELM-İSTEHSALAT BİRLİYİ Məktub: Müqavilə Qeydiyyat nömrəsi: 1754286174987105	04.08.2025 09:42		...
9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01114 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35328	27.07.2025 23:16		...
9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01113 olan kassanın sertifikatının bitməsi barədə	27.07.2025 22:59		...

**Qaralama** – bu alt bölmə vasitəsi ilə istifadəçi tərəfindən hazırlanaraq yadda saxlanılmış, lakin göndərilməmiş məktublar nəzərdən keçirilə, eyni zamanda qaralaması yaradılmış məktublar redaktə edilə və silinə bilər.

Qaralaması yaradılmış məktubun silinməsi və redaktə edilməsi üçün “Əməliyyatlar” sütunu üzrə verilmiş müvafiq seçimlərdən istifadə edilir.



Vergi orqanı 114 Digər vergi ödəyicisi

Məktublar 2025

Filtr Yeni məktub


Daxil olanlar Göndərilənlər **Qaralama**

Sırala: Tarix

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<input type="checkbox"/> "AZƏRENERJİ" AÇIQ TIPLI SƏHMDAR CƏMIYYƏTI TEST	12.08.2025 17:54		
<input type="checkbox"/> AQSIN HACIZADƏ İLHAM OĞLU test	24.04.2025 12:25		

## Digər vergi ödəyicisinə yeni müraciətin göndərilməsi

Digər vergi ödəyicisinə yeni müraciətin göndərilməsi üçün “Yeni məktub” düyməsinə sıxılır.



Vergi orqanı 112 Digər vergi ödəyicisi

Məktublar 2025

Filtr **Yeni məktub**

Daxil olanlar Göndərilənlər Qaralama

Sırala: Tarix

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Məktub: Riskli əməliyyatların araşdırılması barədə Qeydiyyat nömrəsi: 2519020000169200	15.08.2025 15:39		
<input type="checkbox"/> Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01152 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35370	12.08.2025 17:31		
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: TEST Qeydiyyat nömrəsi: 3-21-2-1/2-620/2025	07.08.2025 14:17		
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: 123 Qeydiyyat nömrəsi: 3-21-2-1/2-619/2025	07.08.2025 14:13		
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: TTT Qeydiyyat nömrəsi: 3-21-2-1/2-617/2025	07.08.2025 09:59		
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: test Qeydiyyat nömrəsi: 3-21-2-1/2-616/2025	07.08.2025 09:46		
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkilatı Baş İdarəsi Məktub: Hesabın qeydiyyata alınmasına dair bildiriş (VÖEN: 9900050571) Ərtizə qeydiyyat nömrəsi:2539010002352400 Dublikat nömrəsi: 17500000031 Hesab nömrəsi:	06.08.2025 15:37		

Açılan ekranda müraciəti təqdim edən şəxsin adı və soyadı (rəhbər məlumatları) barədə məlumatlar avtomatik əks olunur. Əgər müraciət vergi ödəyicisini təmsil edən digər şəxs tərəfindən təqdim edilərsə, bu zaman müraciəti təqdim edən şəxs barədə məlumata dəyişiklik edilə və “Vəzifə” xanasına müvafiq vəzifə daxil edilə bilər.

### Yeni məktub



Kimə | \* VÖEN daxil edin

Mövzu | \*

Məzmun \*

\* MURAD ƏZİMZADƏ

Vəzifə

### Sənəd qoşması

Fayl əlavə et

Qaralama kimi saxla və çıx

İmtina

Göndər

Növbəti addımda “Kimə” xanasına müraciətin ünvanlanacağı vergi ödəyicisinin VÖEN-i daxil edilir.

### Yeni məktub



Kimə | \* "ULDUZ" ELM-İSTEHSALAT BİRLİYİ

Mövzu | \*

Məzmun \*

\* MURAD ƏZİMZADƏ

Vəzifə

### Sənəd qoşması

Fayl əlavə et

Qaralama kimi saxla və çıx


İmtina


Göndər

Sonra “Mövzu” xanasına müraciətin qısa məzmunu, “Məzmun” xanasına müraciət barədə ətraflı məlumat qeyd edilir.

### Yeni məktub ×

Kimə | \* "ULDUZ" ELM-İSTEHSALAT BİRLİYİ

Mövzu | \* Ödənişlər barədə 

E-qaimə üzrə ödənişlər 

\* MURAD ƏZİMZADƏ Vəzifə

#### Sənəd qoşması

[Fayl əlavə et](#)

[Qaralama kimi saxla və çıx](#) [İmtina](#) [Göndər](#)

Müraciətə qoşma faylın əlavə edilməsi üçün “Sənəd qoşması” bölməsi üzrə verilmiş “Fayl əlavə et” seçimi edilir. Açılan pəncərə vasitəsilə müvafiq sənədlər yüklənir və “Yadda saxla” düyməsi sıxılmaqla sənəd müraciətə əlavə olunur.

### Yeni məktub ×


Kimə | \* "ULDUZ" ELM-İSTEHSALAT BİRLİYİ

Mövzu | \* Ödənişlər barədə

E-qaimə üzrə ödənişlər

\* MURAD ƏZİMZADƏ Vəzifə

#### Sənəd qoşması

[Fayl əlavə et](#) 

[Qaralama kimi saxla və çıx](#) [İmtina](#) [Göndər](#)

## Faylın yüklənməsi



Əlçatan fayllar: .docx, .png, .webp, .cvs, .txt, .zip

Yadda saxla

İmtina

Daha sonra müraciətin göndərilməsi üçün aktivləşən “Göndər” düyməsi, qaralamada saxlanılması və daha sonra göndərilməsi üçün “Qaralama kimi saxla və çıx” düyməsi, müraciətin göndərilməsindən imtina edilməsi üçün “İmtina” düyməsi sıxılır.

## Yeni məktub



Kimə | \* "ULDUZ" ELM-İSTEHSALAT BİRLİYİ

Mövzu | \* Ödənişlər barədə

E-qaimə üzrə ödənişlər

\* MURAD ƏZİMZADƏ

Vəzifə

## Sənəd qoşması

Fayl əlavə et



Qaralama kimi saxla və çıx

İmtina

Göndər

“Göndər” düyməsi sıxıldıqda müraciət digər vergi ödəyicisinə göndərilir və “Məktublar” modulunda “Göndərilənlər” bölməsində əks olunur.

Vergi orqanı 114 Digər vergi ödəyicisi

Məktublar 2025

Daxil olanlar **Göndərilənlər** Qaralama

Sırala: Tarix

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<input type="checkbox"/> 9900050031 "ULDUZ" ELM-İSTEHSALAT BİRLİYİ Məktub: Ödənişlər barədə Qeydiyyat nömrəsi: 1755264033069942	15.08.2025 17:20		...
<input type="checkbox"/> 9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01152 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35371	12.08.2025 17:31		...
<input type="checkbox"/> 9900037691 AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ İNFORMASIYA TEXNOLOGİYALARI NAZİRLİYİNİN MƏLUMAT HESABLAMA MƏRKƏZİ Məktub: test 20241025 Qeydiyyat nömrəsi: 1754489474328747	06.08.2025 18:11		...
<input type="checkbox"/> 9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: PKS-in qeydiyyatına alınması barədə Akt Qeydiyyat nömrəsi: 35347	05.08.2025 08:58		...
<input type="checkbox"/> 9900050571 "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI Məktub: PKS-in qeydiyyatına alınması barədə Akt Qeydiyyat nömrəsi: 35342	04.08.2025 16:18		...
<input type="checkbox"/> 9900050031 "ULDUZ" ELM-İSTEHSALAT BİRLİYİ Məktub: Müqavilə Qeydiyyat nömrəsi: 1754286174987105	04.08.2025 09:42		...

## Filtr funksiyasının tətbiqi

### Məktublarnın illərə görə seçilməsi

İllər üzrə filtr funksiyasından istifadə üçün müvafiq alt bölmədə (Daxil olanlar, Göndərilənlər, Qaralama) ekranın sol tərəfində, “**Məktublar**” başlığının yanında yerləşən il seçimi menyusundan lazımi il seçilir. Bu zaman məktublarnın siyahısı avtomatik olaraq seçilən ilə uyğun yenilənərək ekranda göstərilir.

Vergi orqanı 111 Digər vergi ödəyicisi

Məktublar 2025

Daxil olanlar Qaralama

Sırala: Tarix

2025

2024

2023

2022

2021


2020

Daha çox

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<input type="checkbox"/> 9900050571 NMQ nömrəsi test_01152 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35370	12.08.2025 17:31		...
<input type="checkbox"/> Məktub: TEST Qeydiyyat nömrəsi: 9-21-2-1/2-620/2025	07.08.2025 14:17		...
<input type="checkbox"/> İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məktub: 123 Qeydiyyat nömrəsi: 9-21-2-1/2-619/2025	07.08.2025 14:13		...

## Digər filtr parametrlərinin istifadəsi

Bunun üçün müvafiq alt bölmədə (Daxil olanlar, Göndərilənlər, Qaralama) ekranın sağ yuxarı küncündə yerləşən **“Filtr”** düyməsi sıxılıb, axtarışa uyğun açılan paneldə lazımi parametrlər daxil edilir.



The screenshot shows the 'Məktublar' (Letters) interface. At the top, there is a header with 'Vergi orqanı 111 Digər vergi ödəyicisi'. Below this, the 'Məktublar 2025' section is visible. A red box highlights the 'Filtr' button in the top right corner. Below the header, there are tabs for 'Daxil olanlar', 'Göndərilənlər', and 'Qaralama'. A search bar with 'Sərala: Tarix' and a dropdown menu is also present. The main content area displays a list of letters with columns for 'Məktub', 'Tarix və saat', 'Sənəd qoşması', and 'Əməliyyatlar'. Two letters are listed:

Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<input type="checkbox"/> Məktub: VÖEN 9900050571 NMQ nömrəsi test_01152 olan kassanın sertifikatının bitməsi barədə Qeydiyyat nömrəsi: 35370	12.08.2025 17:31		...
<input type="checkbox"/> Məktub: TEST Qeydiyyat nömrəsi: 3-21-2-1/2-620/2025	07.08.2025 14:17		...

Lazımi parametrlər daxil edildikdən sonra panelin aşağı hissəsində yerləşən **“Filtr tətbiq et”** düyməsi sıxılır və daxil edilmiş parametrlərə uyğun məlumatlar ekranda əks olunur.

**Filtr** x

Sözcə görə axtar

Vergi orqanı  
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Sənəd üzrə axtar  
6 seçilmiş

Qeydiyyat nömrəsi

Oxunmamışlar  
 Qoşulmuşlar

Tarıxdan: 01.01.2025 Tarixədək: 15.08.2025

**Filtr tətbiq et**

	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
Qeydiyyat nömrəsi test_01152 olan kassanın sertifikatının bitməsi barədə	12.08.2025 17:31		...
Vergi Xidməti	07.08.2025 14:17		...
Vergi Xidməti	07.08.2025 14:13		...
Vergi Xidməti	07.08.2025 09:59		...
Vergi Xidməti	07.08.2025 09:46		...
Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təqdimatı Baş İdarəsi	06.08.2025 15:37		...

Tətbiq edilmiş filtrin silinməsi üçün “Filtr təmizlə” düyməsinə sıxılır.

Vergi orqanı: 111 Digər vergi ödəyicisi

Məktublar Seçin

**Filtr Təmizlə** **Filtr** **Yeni məktub**

Daxil olanlar Göndərilənlər Qaralama

Sırala: Tarix

<input type="checkbox"/> Məktub	Tarix və saat	Sənəd qoşması	Əməliyyatlar
<b>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təqdimatı Baş İdarəsi</b> <b>Məktub: Hesabın qeydiyyatına alınmasına dair bildiriş (VÖEN: 9900050571) Ərizə qeydiyyat nömrəsi:2539010002352400 Dublikat nömrəsi: 17500000031 Hesab nömrəsi: AZ79IBAZ41045019443726278979</b> Qeydiyyat nömrəsi: 2539020000313900	06.08.2025 15:37		...
<b>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təqdimatı Baş İdarəsi</b> <b>Məktub: Hesabın qeydiyyatına alınmasına dair bildiriş (VÖEN: 9900050571) Ərizə qeydiyyat nömrəsi:2539010002300500 Dublikat nömrəsi: 17500000030 Hesab nömrəsi: AZ79IBAZ41045019443726278975</b> Qeydiyyat nömrəsi: 2539020000312200	06.08.2025 15:37		...

“Yenilə” və “Sırala” filtr parametrləri

Məktublarnın cari vəziyyətə uyğun yenilənməsi və müxtəlif meyarlara (məsələn, tarixə) görə sıralanması üçün müvafiq alt bölmədə (Daxil olanlar, Göndərilənlər, Qaralama) ekranın sağ yuxarı küncündə yerləşən “Yenilə” və “Sırala” düymələri istifadə olunur.

develop-nw-pca-taxes.gov.az/epost/messages

Vergi orqanı **1111** Digər vergi ödəyicisi

Məktublar 2024 Filtir Yeni məktub

Daxil olanlar Göndərilənlər Qaralama Sırala: Tarix İf

<input type="checkbox"/>	Məktub	Tarix və saat	Sənəd qoyması	Əməliyyatlar
<input type="checkbox"/>	<p>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi</p> <p>Məktub: 9900050571 - PKŞ-in təhvil alınması ilə bağlı təsdiqlənmiş Akt</p> <p>Qeydiyyat nömrəsi: 34282</p>	29.12.2024 15:57		...
<input type="checkbox"/>	<p>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi</p> <p>Məktub: 9900050571 - PKŞ-in təhvil alınması ilə bağlı təsdiqlənmiş Akt</p> <p>Qeydiyyat nömrəsi: 34280</p>	29.12.2024 15:07		...
<input type="checkbox"/>	<p>Məktub: PKŞ qeydiyyat məlumatları</p> <p>Qeydiyyat nömrəsi: 34277</p>	29.12.2024 12:11		...